

Mikah

*Bexarətlər 1-ḳatar ••• Barlıq əllər,
anglanglar! Samariyə wə Yəhūdaning ḥalisoja
way!*

¹ Pərwərdigarning səzi — Yotam, Aħaz wə Həzəkiya Yəhūdaqa padixah bolğan künlərdə Morəxətlik Mikahqa kəlgən: —

— U bularni Samariyə wə Yerusalem toqrisida kərgən.

² Anglanglar, i həlkər, həmmüngalar!

Kulaq sal, i yər yüzü wə uningda bolğan həmmüngalar: —

Rəb Pərwərdigar silərni əyibləp guwahlıq bərsun,

Rəb mukəddəs ibadəthanisidin silərni əyibləp guwahlıq bərsun!■

³ Qünki mana, Pərwərdigar Θz jayidin qikidu;
U qüxüp, yər yüzidiki yukarı jaylarnı qəyləydu;□ ■

⁴ Uning astida taoqlar erip ketidu,

Jiloqlar yerilidu,

Huddi mom otning aldida erigəndək,

■ 1:2 Kan. 32:1; Yəx. 1:2 □ 1:3 «... U (Pərwərdigar) qüxüp, yər yüzidiki yukarı jaylarnı qəyləydu» — «kirix sez»də eytkinimizdək, «Israil (wə baxxa əllər) üçün «yükiri jaylar» butlaroqa, jin-xəytanlaroqa ataloğan jaylar idi. ■ 1:3 Kan. 32:13; 33:29; Zəb. 115:3; Yəx. 26:21; Am. 4:13

Sular tik yardin təkulgəndək bolidu. □ ■

5 Buning həmmisi Yaқupning itaətsizliki, Israel jəmətidiki gunahlar tüpəylidin bolidu; Yaқupning itaətsizliki nədin baxlanoqan? U Samariyədin baxlanoqan əməsmu? Yəhudadiki «yukıri jaylar»ni yasax nədin baxlanoqan? Ular Yerusalemdin baxlanoqan əməsmu? □

6 Xunga Mən Samariyəni etizdiki tax dəewisidək, Üzüm talliri tikixkə layık jay kiliwetimən; Mən uning taxlirini jiloqioqa domilitip taxlaymən, Uning ullirini yalingaqlaymən; □

7 Uning barlıq oyma məbudliri para-para qekiyetilidu;

□ **1:4** «Qünki mana, Pərwərdigar əz jayidin qıkıdu... (3-ayət) U qüxp, yər yüzidiki yukıri jaylarnı qəyləydi; Uning astida taqlar erip ketidu...» — demisəkmə, bu ahirki zamandiki «Pərwərdigarning küni»ni kersitidu. ■ **1:4** Hək. 5:4; Zəb. 18:7-9; Zəb. 68:2, 8; Zəb. 97:5; Am. 9:5 □ **1:5**

«Yaқupning itaətsizliki nədin baxlanoqan? U Samariyədin baxlanoqan əməsmu? Yəhudadiki «yukıri jaylar»ni yasax nədin baxlanoqan? Ular Yerusalemdin baxlanoqan əməsmu?» — Israel wə Yəhudadada «yukıri jaylar» butpərəslikkə ait, yirginqlik jaylar oqa aylandurulqanidi. «yukıri jaylar» yasax «Yerusalemdin baxlanoqan» — Sulayman padixaḥning bu ixlarda əyibi bar idi («2Pad.» 11:7ni kərung). □ **1:6**

«Xunga Mən Samariyəni etizdiki tax dəewisidək, üzüm talliri tikixkə layık jay kiliwetimən» — baxqa birhil tərjimisi: «Xunga Mən Samariyəni etizdiki tax dəewisidək, yengila tikilgən uzumzarlıqtək kiliwetimən». «**Mən uning taxlirini jiloqioqa domilitip taxlaymən**» — Samariyədiki həxəmətlik imarətlər ajayıb həywətlik qong taxlardın yasaloqanidi (Omri degən padixaḥning dəwridin baxlap). «... **domilitip taxlaymən**» — ibraniy tilida «... təküp taxlaymən».

Uning paḥixiliktin erixkən barlik hədiyəliri ot bilən kəydürülidu;

Barlik butlirini wəyranə ķilimən;

Qünki u paḥixə ayalning həkkə bilən bularni yioqıp toplidi;

Ular yənə paḥixə ayalning həkkə bolup կaytip ketidu.□

8 Bular üqün mən ah-zar kətürimən,

Mən həwlaymən;

Yalingayak, yalingaq degüdək yürimən;

Mən qilberilərdək həwlaymən;

-
- 1:7 «**Qünki u (Samariyə) paḥixə ayalning həkkə bilən bularni yioqıp toplidi; ular yənə paḥixə ayalning həkkə bolup կaytip ketidu**» — «paḥixə ayalning həkkə» toopluluq: — «kirix sez»imizdə etiloqandək, Israil wə Yəhudanıng butpərəslikи hərhil xəhwaniylik bilən arilaxğan. Buthanilarqa məhsus «atap beoqixlioqan» paḥixə ayallar bilən billə yetix butka qoқunuxning bir paaliyiti idi, xuning bilən buthanilar wə ularni baxķurqoqular bu arkılık beyip kətkənidı. «Paḥixə ayalning həkkə bolup կaytip ketidu» — Israilni ixqal kılouqi Asuriyə imperiyəsi wə keyin Babil imperiyəsi bəlkim muxu butpərəsliktin erixkən mal-dunyalırını ohxax yolda (əzlinining buthanilirini selip, butprərəslik-paḥixiwazlıq arkılık beyixqə) ixlətkən boluxi mümkün! Baxqə birhil qüxənqisi: — paḥixiwazlıq arkılık erixəlgən xu kümüx butlarqa həl berixkə ixlətkən; tajawuzqilar kümüxnı կaytidin eritip, uni tənggilərgə aylanduridu; andin u կaytidin «paḥixə ayalning həkkə»gə ixlitilixi mümkün.

Hüwküxlardək matəm tutup yürimən. □ ■

9 Qünki uning yariliri dawalioqusizdur,
 U hətta Yəhüdaοlıqimu yetip,
 Həlkimning dərwazisiqə, yəni Yerusalemoqıqə
 yamridi. □

10 Bu apətni Gat xəhiri də səzlimənglar;
 Kət'iy yioqlimanglar;
 Bəyt-lə-Afrah xəhiri də topa-qangda
 eominanglar! □ ■

11 I Xafirda turuwatkan kız, yalingaqlik wə
 xərməndilik iqidə əsirlikkə et;
 Zaananda turuwatkan kızlar talaqə həq qikkan
 əməs;

□ **1:8 «Bular üçün mən aħ-zar kətürimən, mən huwlaymən ... mən qılberilərdək huwlaymən; hüwküxlardək matəm tutup yürimən»** — Mikah pəyəqəmbər Samariyədikilərgə intayın kəyüngini üçün qattiq azablanıqan. Xuning bilən u ularoqa kəlgüsü apətni kərsitidən «rəsim bolux» üçün, həlkinqı bu ixlarning tezla reallıqka aylidiqanlığını biliq yetixi üçün, ular aldida yalingaq (bəlkim «yerim yalingaq») yürüdü. ■ **1:8** Ayup 30:29 □ **1:9 «U hətta Yəhüdaοlıqimu yetip,...»** — muxu yerdə «u» apət yaki «Samariyəning yariliri»ni kərsitudu. **«U (apət) hətta Yəhüdaοlıqimu yetip, ... Yerusalemoqıqə yamridi»** — 10-16-ayətlərdə Mikah Asuriyə imperiyəsining Yəhudani ixqal kılıdiqanlığını aldin'ala eytidü. Muxu ayətlərdiki 11 xəhərning hərbiri pəyəqəmbərning yurti «Morəxət»tin kəp degəndə 9 kilometr yıraklıqta bolup, «Morəxət»tə turup kərgili bolatti. Mikah hərbir xəhərning namlırinin mənisi həkkidə uningoşa maslaxkan səzlərni kılıp, ularning əhwalını süpətligən. Dərwəkə hərbir xəhər ahirida Asuriyə təripidin ixqal kılındı. □ **1:10 «Bu apətni Gat xəhiri də səzlimənglar, kət'iy yioqlimanglar»** — «Gat» degən isimning mənisi «yioqla»qa yekin. **«Bəyt-lə-Afrah xəhiri də topa-qangda eominanglar!»** — «Bəyt-lə-Afrah» «topa-qanglıq yurt» degən mənidə. ■ **1:10** 2Sam. 1:20; Yər. 6:26

Bəyt-Ezəl ah-zarlar kətürməktə;

«*Huda* səndin mukim jayingni elip ketidu!» □ ■

12 Marotta turuwatkan kız yahxilikka təlmürüp tit-tit boluwaitidu;

Bırak yamanlık Pərwərdigardin Yerusalem dərwazisiqa qüxti. □ ■

13 Tulparni jəng hərwisiqa կat, i Lakixta turuwatkan kız;

(Lakix bolsa, Zion kızıqa gunahning baxlanoqan yeri idi!)

□ **1:11** «I Xafirda turuwatkan kız, yalingaqlik wə xərməndlilik iqidə əsirlikkə et» — «Safir»ning mənisi «güzellik», «yekimlik». «*Huda* səndin mukim jayingni elip ketidu!» — ibraniy tilida «U səndin mukim jayingni elip ketidu!». «Zaananda turuwatkan kızlar talaqa heq qıkkən əməs» — «Zaanan»ning tələppuzi «qırix» degən sezgə yekin. «**Bəyt-Ezəl** ah-zarlar kətürməktə; **Huda** səndin mukim jayingni elip ketidu!» — «Bəyt-Ezəl» degən «elip ketix»kə yikin ahəngda. Ayəttiki ikkinçi կisimning baxka birhil tərjimisi: «Zaananda turuwatkan kızlar Bəyt-Ezəlning ah-zarlırioqa qıkkən əməs; səndin mukim jayingni elip ketidu». ■ **1:11** Yəx. 47:3 □ **1:12** «**Marotta** turuwatkan kız yahxilikka təlmürüp tit-tit boluwaitidu» — «Marot» degənnin mənisi «aqqıq» — ular «yamanlık»ning aqqıqlikini tetiydu. «...yamanlık Pərwərdigardin Yerusalem dərwazisiqa qüxti» — Sənnaherib Yəhudadiki nuroqun xəhərlirini muhasirigə aloqandan keyin Yerusalemni ixqal kılalmay dərwazisi aldiqa tohtap կaldı. Ahirida məəqlup boldi.

■ **1:12** Am. 3:6

Qünki səndə Israilning itaətsizliki tepilidu.□

14 Xunga sən huxlixix hədiyilirini Morəxət-Gat xəhiringə berisən;

Akzibning dukandarlırı Israil padixaħlırioqa yalqanqılık yətküzidu;□

15 Mən tehi sanga bir «mirashor» əpkelimən, i Marəxaħ xəhiri idə turuwatkan kız;

Israilning xan-xəripi Adullam oqimu qüxüp ke-

□ **1:13 «Tulparni jəng ħarwisiøa kat, i Lakixta tu-ruwatkan kız»** — ibraniy tilida «Lakix»ning tələppuzı «at»ka yekin. Lakix xu rayondiki əng küqlük xəhər; atka tayinixning ezi bir gunaħ. Huda Israiloqa «atka tayinix»ni kətiy mən'i kılqanidi («Qan.» 17-bab). Ularning atlaroqa tayinixi bəlkim Yəħudada səlbiy ülgə boluxi mumkin idi. **«Lakix bolsa, Zion kiziøa gunahning baxlanoqan yeri id!»** — Lakix xəhiri Yəħudada bolqını bilən birlinqi bolup ximaliy padixaħlıkning tunji butpərəs padixaħi Yəroboam (I)ning rəzillikining təsirni köbul kılqan bolsa kerək. Həritilərni kerüng. □ **1:14 «Sən huxlixix hədiyilirini Morəxət-Gat xəhiringə berisən»** — «Morəxət-Gat» degən sezning yiltizi «mirasni elix» yaki «mirastin məħrum bolux» (ibraniy tilida «morəx», ərəb tilida «miras»). Ular eż «miras»idin ayrıldı, mirasiøa «əlwida» deyixi kerək. **«Akzibning dukandarlırı Israil padixaħlırioqa yalqanqılık yətküzidu»** — «Akzib»ning mənisi «aldamqılık», Yəħuda padixaħlıkioqa jaylaxkən. Yəħuda padixaħlırı (xundakla Israil padixaħlırı) Akzib xəhiri ning dukanlıridin kəp payda kərgənidi («1 Tar.» 4:21-23). Düxmən қoxuni Israil padixaħlıkioqa tajawuz kılqandin keyin, Samariyə padixaħlırı jiddiy hajətkə qüxkəndə, Akzibtikilər ularoqa burunkidək soda-setik ķilip kerəklik təminatlarnı əwətəlməy, ularoqa «yalqanqi» bolup қalidu.

lidu.□

16 Өзүнгни тақирбax кıl,
Zokung bolоqan balilar üçün qeqingni
qüxürüwət;
Korultazdək aydingbaxlıkingni kengəyt,
Qunki ular səndin ayrılip sürgün boluxkə kətti.
□

2

Jəbir-zulum üstigə qüxicidioğan jaza

1 Ornida yetip kəbihlikni oylaydioğanlaroqa wə yamanlıq əyligüqilərgə way!
Pəkət ularning қolidin kəlsila, ular tang etixi bilənla uni ada kılıdu;

□ **1:15 «Mən tehi sanga bir «mirashor» əpkelimən, i Marəxah xəhiri də turuwatkan kız»** — ibraniy tilida «Marəxah» wə «mirashor» yekin söz. «mirashor» əlwəttə kinayilik gəp, u Asuriyə padixahı Sənnaheribni kərsitudu. **«Israilning xan-xəripi Adullamoğimu qüxüp kelidu»** — «Adullam» əslidə Dawut pəyəqəmbər (yigit waktida) Saul padixahtın keletalip, kiriwaloqan oqar idi. Demək, Israil, jümlidin uning padixahı wə «xan-xəripi» bolоqan butlar yənə keletalip kerək. Bırak bu sezning iqidiki mənisidə yənə ümid bar. Dawut pəyəqəmbər «Adullam»da yoxurunqandin keyin, japalıq künlərni etküzüp ahirdə Israilning xərəplik padixahı bolup qılğan. Israil bəlkim uningoşa ohxax japalıq künlərni etküzgəndin keyin xərəplik künlərni yənə kəridü. Məzkur bexarət yənə Məsih («Israilning xan-xəripi»)ning kəlgüsidiə Israilning gunahı tüpəylidin azabka qüxüxini kərsitiximu mumkin. □ **1:16 «Özüngni takirbax kıl, zokung bolоqan balilar üçün qeqingni qüxürüwət; korultazdək aydingbaxlıkingni kengəyt,...»** — qaqlarnı qüxürük matəmning birhil ipadisi.

2 Ularning aqkez kəzi etizlarqa qüxsila, ular zorawanlıq kılıp buliwalidu;
Əylərgimu կızıkipla կalsa, bularnimu elip ketidu;
Ular batur kixinimu jəməti bilən bulaydu,
Adəmni əz mirasliri bilən կoxup qanggiliqa kirgüziwalidu. □ ■

3 Xunga Pərwərdigar mundak dəydu: —
Mana, Mən bu ailigə կarap, boyunliringlardın qıkıralmaydioqan yaman bir *boyuntururkni* oylap təyyarliwatimən;
Silər əmdi gidiyip mangmaysilər;
Qünki xu künlər yaman künlər bolidu. ■

4 Xu künü ular silər toqranglarda təmsilni tilqə elip,
Eqinixlik bir zar bilən zarlaydu: —
«Biz pütünləy bulang-talang կilinduk!»;
U həlkimning nesiwisini baxkilarqa bəlüwətti;
Uni məndin xunqə dəhəxtlik məhərum կildi!
U etizlimizni munapikka təksim kılıp bərdi! □

5 Xunga Pərwərdigarning jamaiti arisidin,
Silərdə qək taxlap zemin üstigə tana tartip
nesiwə bəlgüqidin birsimu կalmaydu. ■

*Sahta pəyəqəmbərlərning Hudanıng
pəyəqəmbərliridin rənjixi*

□ 2:2 «.. batur kixinimu jəməti» — yaki «... batur kixinimu əyi». ■ 2:2 Yəx. 5:8 ■ 2:3 Am. 5:13 □ 2:4
«U (Pərwərdigar) etizlimizni munapikka təksim kılıp bərdi!» — «munapik» bəlkim əz əhdisidə həq turmaydioqan Asuriyə padixağını kərsitudu. ■ 2:5 Qan. 32:8, 9

6 Ular: «bexarət bərmənglər!» — dəp bexarət beridu!

Əgər pəyəqəmbərlər bu ixlar toopluluk bexarət bərmisə, əmdi bu ar-nomus bizdin hərgiz kətməydu! □ ■

7 I Yakup jəməti,

«Pərwərdigarning Rohı səwr-takətsizmu?

Bu ixlar rast Uning қılqanlırimu?» — degili bolamdu?

Mening səzlirim durus mangoluqioqa yahxılık kəltürməndu? □

8 Birak tünügünla Mening həlkim hətta düxməndək ornidin қozqaldı;

Silər hatırjəmliktə yoldin ətüp keti-watqanlarning tonini iq kiyimliri bilən salduruwalisilərki,

Ularnı huddi uruxtin kaytqanlardək kiyimsiz

□ **2:6 «Ular: «bexarət bərmənglər!» — dəp bexarət beridu! Əgər pəyəqəmbərlər bu ixlar toopluluk bexarət bərmisə, əmdi bu ar-nomus bizdin hərgiz kətməydu!»** — bu ayəttə «bexarət berix» deyən peilning yənə bir tərjemisi: «xal qeqiq» (kinayilik gəp). Baxka birnəqqə hil tərjemiliri; (1) «Bu ixlar toopluluk bexarət bərməslik kerək!» (ular dəydu) «Əmdi ar-nomus (bizdin) hərgiz kətməydu!» (Mikah dəydu); (2) «Dərwəkə ular (pəyəqəmbərlər) bu ixlar toopluluk bexarət berixkə tohtaydu! Əmdi ar-nomus bizdin kətməydu!».

■ **2:6 Yəx. 30:10; Am. 7:16 □ 2:7 «I Yakup jəməti, «Pərwərdigarning Rohı səwr-takətsizmu? Bu ixlar rast Uning қılqanlırimu?» — degili bolamdu?»** — demək, Israıl (xübühisizki, sahta pəyəqəmbərlərning təlimliri bilən): «Huda bizni səyidü, biz Hudanıng alahidə həlkı, U bizgə hərgiz yamanlıknı yətküzməydu» — dəweridu. Baxka birhil tərjemisi: «I «Yakup jəməti» dəp ataloquqi, Pərwərdigar səwr-takətsizmu? Bular (bu yaman ixlar) uning қılqanlırimu?».

қaldurisilər. □

9 Həlkim arisidiki ayallarnı əzlirining illik
əyliridin қоqlaysılər;

Ularning yax balılırını silər Mening güzəl
gəhirimdin mənggüğə məhrum kılısılər. □

10 Ornunqlardin turup nerı ketinglar;

Qünki һalakətni,

Yəni azablıq bir һalakətni kəltüridiqan napak-
lıq tüpəylidin,

Bu yər silərgə təwə aramgaḥ bolmaydu.

11 Əgər bihudilikdə, yaloqanqılıkta yürgən birsi
yaloqan gəp kılıp: —

«Mən xarab wə һarakkə tayinip silərgə bexarət
berimən» — desə,

Mana, u xu həlkə pəyəqəmbər bolup қalidu! □

*Hudanıng «Israelning қaldisi»qa bolğan
wədisi*

12 Mən qoқum seni bir pütün kılıp uyuxturmən,
i Yakup;

Mən qoқum Israelning қaldisini yioqımən;

□ 2:8 «... silər hatırjəmlikdə yoldın etüp
ketiwatқanlarning tonini iq kiyimliri bilən
salduruwalisilərki, ularni huddi uruxtin қaytқanlardək
kiyimsiz қaldurisilər» — baxka birhil tərjimisi: «... huddi
uruxtin қaytiwatқanlardın aloqandək silər ularning tonini
iq kiyimliri bilən elip bulisilar» (uruxtin қaytқanlar bolsa
hatırjəmlikdə mangidu, əlwəttə). □ 2:9 «**Mening güzəl
gəhirim**» — (yaki «Mening zibuzinnitimdin») — bəlkim
Kanaan zeminining əzini kərsitudu. □ 2:11 «**Mən xarab
wə һarakkə tayinip silərgə bexarət berimən...**» — baxka
birhil tərjimisi: «Birsi «xarab həm һarakkıng kəp bolidioqanlığı
toorqısida bexarət berimən» desə, u muxu həlkə taza muwapıq
bir pəyəqəmbər bolidu».

Mən ularni Bozrahdiki köylardək,
 Öz yaylıkida yioqiloqan bir padidək jəm əlimən;
 Ular adimining keplükidin warang-qurungluğka
 tolidu. □

¹³ Bir «bəsüp etküqi» ularning aldioqa qikip
 mangidu;
 Ular bəsüp qikip, қowukka yetip berip, uningdin
 qikti;
 Ular bəsüp qikti,
 Yəni қowukka yetip berip, uningdin qikti;
 Ularning Padixahı ularning aldida,
 Pərwərdigar ularning aldioqa etüp mangidu. □ ■

3

*Bexarətlər 2-ķatar ••• Yetəkqilərning
 ħalioqa way!*

¹ Mən mundak dedim: «Anglanglar, i Yakupning
 hakimliri,

□ **2:12 «Öz yaylıkida yioqiloqan bir padidək jəm əlimən; ular adimining keplükidin warang-qurungluğka tolidu»** — bəzi alimlar «adəmlərning keplüki»ni düxmənlərning keplüki, dəp karaydu. Biraq bir pada köyər jəm əlinə qılıqında, bəribir qong «warang-qurung» ketürilidu. □ **2:13 «Bir «bəsüp etküqi» ularning aldioqa qikip mangidu; ular bəsüp qikip, қowukka yetip berip, uningdin qikti; ular bəsüp qikti, ... ularning padixahı ularning aldida, Pərwərdigar ularning aldioqa etüp mangidu»** — bu uluq bexarət Hudanıng Yəhudani Asuriyə imperiyəsindən kütəküzidiqanlığının kərsitidü; bizningqə bexarət yənə ikki kətim əməlgə axurulidu. «Koxumqə sez»imizdə biz u tooruluk yənə azraq xərhəlyəmiz. ■ **2:13** Yəx. 32:4-5; 52:12; Hox. 1:11; Zək. 12:8; Mat. 3:5; 11:11-14; Yh. 10:2-4

Israil jəmətining əmirliri!
 Adil həkümni bilix silərgə has əməsmu? □
 2-3 I yahxilikni eq kərgüqi,
 Yamanlığını yahxi kərgüqilər —
 Silər Əz həlkimdin terisini,
 Ustihanlıridin gəxini yulidiqan,
 Ularning gəxini yəydiqan,
 Terisi soyulmuşqə üstdidin sawaydiqan,
 Ustihanlırini qakıdiqan,
 Ularnı қazanoqa təyyarlıqandək,
 Daxkazandiki gəxni toqriqandək toqraysılər!
 4 Buningdin keyin ular Pərvərdigarə nida
 kılıdu,
 Birak U ularnı anglimaydu;
 Ularning қilmixliridiki hər türlük կəbihliki
 üqün,
 U qaolda U yüzini ulardin қaqurup yoxuridu!».

Sahta pəyərəmbərlərning əhaliçə way!

5 Pərvərdigar Əz həlkini azduroşuqi
 pəyərəmbərlər toqrluluk mundak dəydu: —
 (Ular qixliri bilən qixləydu,
 «Aman-tinqqlik!» dəp warkiraydu,
 Kimərkim ularning gelini maylimisa,

□ 3:1 «Mən mundak dedim: «Anglanglar, i Yakupning
 hakimliri, Israil jəmətining əmirliri! ... » — 1-4-ayəttə
 sezligüqi bəlkim pəyərəmbər əzi. «Yakup» wə «Israil» muxu
 yerdə xübhisizki, ikki padixahlıqni təng kərsitidu. Muxu ayətkə
 կarioqlanda, qırıklıxix məmlikətlərning əng yukarı orunlilioğa
 wə sothanilirioğa singip kirkənidı; birak u padixahı Həzəkiyani
 tiloşa almayıdu; Həzəkiya ihlasmən adəm bolup, u əzi muxu
 gunahlardin haliy bolöan.

Xularoqa қарxi urux hazırlaydu!) □ ■

6 — Xunga silərni «alamət kərünük»ni kərməydiqan bir keqə,

Pal salqılı bolmaydiqan қarangoquluk basidu;

Pəyəqəmbərlər üçün կuyax patidu,

Kün ular üstidə қara bolidu; ■

7 «Alamət kərünükni kərgüqilər» xərməndə bolidu,

Palqılar yərgə қaritilidu;

Ularning həmmisi kalpuklırını tosup yürüdu;

Qünki Hudadin həq jawab kəlməydu. □

8 Birak mən bərhək Pərwərdigarning Rohidin küqkə toloqanmən,

Yağupka əzining itaətsizlikini,

İsrailə qa uning gunahını jakarlax üçün,

Toqra həkümlərgə həm կudrətkə toloqanmən.

9 Buni anglanglar, ətünimən, i Yağup jəmətining həkimləri,

İsrail jəmətining əmirləri!

Adil həkümətə eq bolqanlar,

Barlıq adalətni burmilaydiqanlar, ■

10 Zionni կan təkük bilən,

□ **3:5 «Kimərkim ularning gelini maylimisa, ...»** — ibraniy tilida «kimərkim ularning aqziqə bir nərsə salmisa,...». ■ **3:5**

Mik. 2:11 ■ **3:6** Yər. 15:9; Yo. 2:10, 31; 3:15; Am. 8:9

□ **3:7 «Ularning həmmisi kalpuklırını tosup yürüdu...»** — kalpukları tosux adətə hijillikni bildürətti. Uning üstigə, Musa pəyəqəmbərgə berilgən mükəddəs կanun boyiqə yükumluq kesəl bolqan adəmlər əzining kəlgənlikini agaqlandurux üçün kalpuklırını tosup «Napak, napak!» dəp warkirixi kerək idi. Bu ayət bu sahta pəyəqəmbərləarning napak sözlerini etirap kılıxi kerək bolidiqlənlərini bildürədi. ■ **3:9** Am. 5:7; 6:12

Yerusalemni həkkəaniyətsizlik bilən
ķuridioqanlar! □ ■

11 *Zionning* həkimliri parilar üçün həküm qıkırıdu,

Kahinlar «ix həkki» üçün təlim beridu;

«Pəyəmbərlər» pul üçün palqılık kılıdu;

Birək ular «Pərwərdigar oqa tayinar»mix tehi,

Wə: — «Pərwərdigar arimizda əməsmu?

Bizgə həq yamanlıq qüxməydu» — deyixidu. □

12 Xunga silərning wəjənglardin Zion teoğı etizdək aqdurulidi,

Yerusalem dəng-təpilik bolup қalidu,

«Əy jaylaxkan taoq» bolsa ormanlığning otturi-

□ **3:10** «*Zionni қан teküx bilən, Yerusalemni həkkəaniyətsizlik bilən ķuridioqanlar!*» — xübhisizki, Yerusalemdə nuroqun həywətlik imarətlər pəyda bolqanidi. Birək həmmisi adalətsizlikkə tayinip yasaloqan. ■ **3:10** Əz. 22:27; Zəf. 3:3 □ **3:11** ««*Pəyəmbərlər» pul üçün palqılık kılıdu;...*» — Hudanıng pəyəmbərləri hərgiz palqılık ixlini kilmaydu, əlwəttə. Həkikiy pəyəmbərlərning hizmətləri bilən «palqılık»ning otturisidiki qong pərkələr toqrluluk «Təbirlər»ni kərüng.

sidiki yukarı jaylardəkla bolidu, halas. □ ■

4

Ahirki zamanlardiki Yerusalem

¹ Birak ahirki zamanda, Pərvərdigarning əyi jaylaxkan taqı taoqlarning bexi bolup bekitilidu, Həmmə dəng-egizliktin üstün kılınip ketürülidu;

Barlık həlkələr uningoşa қarap ekip kelixidu. □ ■

² Nuroqun қowm-millətlər qikip bir-birigə: —

□ **3:12 «Əy jaylaxkan taqı» bolsa ormanlıqning otturisidiki yukarı jaylardəkla bolidu, halas»** — Mikah əz dəwridiki «mukəddəs əy» yaki «ibadəthana» deməydu — Ularning gunahları tüpəylidin u pəkət addiy bir «əy» bolup kaldı. Bu ayəttiki bexarət bəlkim Həzəkiya padixaşını qongqur təsirləndürgən boluxi mumkin. Yüz yıldın keyin ordidiki əmirlər bexarətning Həzəkiyaşa bolovan təsirini tiləqə elip, əz padixaşı Yəhəoakimoşa bexarətni nəkəl kəltürüridu («Zion teoqi etizdək aqdurulidu, Yerusalem dəng-tepilik bolup əlididu»), xuning bilən Yərəmiya rəyənəmberə elüm jazasının kutulup əloqan (Təwrat, «Yərəmiya» 26-bab). «Yukarı jaylar» degini kinayilik gəptur. Qünki Yəhudadikilər hərdaim «yükarı jaylar»da buthanilarnı selip xu yerdə butlarqa qoqunoqan. Lekin xu qaqlarda Yerusalem butka qoqunoqan jaydək «haram» bolup əlididu, xuningdək ormanlıqning kixilərning kezигə az-paz qelikdiqan bir kışmidin ibarət bolidu, halas! ■ **3:12** Mik. 3:12 □ **4:1 «Ahirkı zamanda»** — ibraniy tilida «künlərnin ahirida». **«Barlık həlkələr uningoşa Pərvərdigarning əyiga** қarap ekip kelixidu» — Təwrat həm Zəburda «(yat) əllər» həm «həlkələr» bolsa adəttə Israildin baxka barlık həlkələrni, yəni «Yəhudiy əməslər»ni kərsitudu. «Mikah» degən kitabta «yat əllər» yaki «həlk-millətlər» deyilsə, hərdaim muxu mənini bildüridu. ■ **4:1** Yəx. 2:2-5

«kelinglar, biz Pərwərdigarning teoqioqa,
 Yakupning Hudasining əyigə qıkıp keləyli;
 U eż yolliridin bizgə əgitidu,
 Wə biz uning izlirida mangımız» — deyixidu.
 Qünki қанун-yolyoruq Ziondin,
 Pərwərdigarning söz-kalami Yerusalemın
 qıķıdılqan bolidu.

3 U bolsa kəp həlk-millətlər arisida həküm
 qıkırıdu,
 U küqlük əllər, yırakta turqan əllərning hək-
 nahəkklirigə kesim kılıdu;
 Buning bilən ular eż kiliqlırını sapan qıxlırı,
 Nəyzilirini orqak kılıp soküxidu;
 Bir əl yənə bir əlgə kılıq kətürməydi,
 Ular həm yənə urux kılıxni əgənməydi; □

4 Bəlki ularning hərbiri eż üzüm teli wə eż ənjür
 dərihi astida olturıdu,
 Wə həqkim ularni korkatmaydu;
 Qünki samawiy қoxunlarning Sərdari boləlan
 Pərwərdigar Əz aqzi bilən xundak eytti. □ ■

5 Barlıq həlkələr eż «ilah»ining namida
 mangsimu,
 Birak biz Hudayimiz Pərwərdigarning namida
 əbədil'əbədgıqə mangımız.
6 Xu künidə, — dəydi Pərwərdigar, — Mən
 meyip bolquqılarnı,

□ **4:3** «... U bolsa kəp həlk-millətlər arisida həküm
 qıkırıdu... Ular həm yənə urux kılıxni əgənməydi» —
 Yəxaya pəyəqəmbər eż kitabida muxu ayətlərni (1-3ni) nəkıl
 kəltüridü («Yəx.», 4:2). □ **4:4** «...ularning hərbiri eż üzüm
 teli wə eż ənjür dərihi astida olturıdu» — buning kəqmə
 mənisi bəlkim hər kixi hər adəm Hudaqə xükür eytip, aqkezlük
 kılmayıdu, degənlik boluxi mümkün. ■ **4:4** 1Pad. 5:5

Həydiwetilgənlərni wə Əzüm azar bərgənlərni yioqimən; □ ■

7 Wə meyip bolouqini bir «kaldı»,
Həydiwetilgənni küqlük bir əl kılımən;
Xuning bilən Pərwərdigar Zion teoqida ular üstidin həküm süridü,
Xu kündin baxlap mənggügiqə. □ ■
8 Wə sən, i padini kəzətküqi munar,
— Zion kızining egizlik, *padixahlıq* sanga kelidu:
— Bərhək, sanga əslidiki əökük-həkümranlıq kelidu;
Padixahlıq Yerusalem kızioqa kelidu. □

Xərəptin ilgiri bolouq azab

9 Əmdi sən hazır nemixə nida kılıp nalə kətürisən?

□ **4:6 «Mən meyip bolouqılnı, həydiwetilgənlərni wə Əzüm azar bərgənlərni yioqimən»** — «meyip bolouqı», «həydiwetilgənlər» wə «Əzüm azar bərgənlər» degən söz ayalqə rodtiki isimlərdür; xübhisizki, bu Israilning panahsız ajiz kızdək bolidiojanlığını kərsitudu. «Meyip bolouqı» degən söz bəlkim həzriti Yakup Pələstingə կaytқan qaoqni, Hudanıng uning jahillişini bir tərəp kılıp meyip կiloqandın keyinkı kərsətkən xəpkitini əskə kəltüridü («Yar.» 32-bab). ■ **4:6** Kan. 30:3, 4, 5 □ **4:7 «Xu kündin baxlap mənggügiqə»** — ibraniy tilida «həzirdin baxlap mənggügiqə». ■ **4:7** Dan. 7:14; Zəf. 3:19; Luğa 1:33 □ **4:8 «padini kəzətküqi munar»** — bəlkim Yerusalem wə uning əməldarlarını kərsitixi mümkün. Qünki ularning rohiy jəhəttin pütkü'l Israil («Hudanıng padisi»)ning üstigə küzətqi, bağkuqi bolux məs'uliyiti bar idi. **«Bərhək, sanga əslidiki əökük-həkümranlıq kelidu; padixahlıq Yerusalem kızioqa kelidu»** — demək, Israil yənə padixahlıq bolidu, birak padixah Huda Əzi (Məsih Uning wəkili bolqaqka) bolidu (7-ayət).

Səndə padixah yokmidi?
 Sening muxawiringmu һalak bolqanmidi,
 Ayalni toloqak tutkandək azablar seni
 tutuwalqanmidi? ■
10 Azabka qüx, toloqak tutqan ayaldək tuqquxka
 toloqinip tirixkin, i Zion kizi;
 Qünki sən hazır xəhərdin qikisən,
 Hazır dalada turisən,
 Sən hətta Babilqimu qikisən.
 Sən axu yerdə kutkuzulisən;
 Axu yerdə Pərwərdigar sanga həmjəmət bolup
 düxmənliringdin kutkuzidu. □
11 Wə hazır nuroqun əllər: — «U ayaq asti kılınip
 bulqansun!
 Kəzimiz Zionning izasini kərsün!» — dəp sanga
 karxi jəng kılıxka yioqlidi;
12 Bırak ular Pərwərdigarning oylirini bilməydu,
 Uning nixanini qüxənməydu;
 Qünki ənqilərni hamanoqa yioqkandək U ularni
 yioqip köydi. ■
13 Ornuningdin turup hamanni təp, i Zion kizi,
 Qünki Mən münggüzüngni təmür, tuyaklıringni
 mis kılımən;
 Nuroqun əllərni sokup parə-parə kiliwetisən;

■ **4:9** Yər. 8:19 □ **4:10** «Azabka qüx, toloqak tutqan
 ayaldək tuqquxka toloqinip tirixkin, i Zion kizi; qünki sən
 hazır xəhərdin qikisən, hazır dalada turisən, sən hətta
 Babilqimu qikisən» — Israel Asuriya təripidin andin Babil
 (andin keyin yənə Grek wə Rim imeriyəsi) təripidin azab tartıdu.
 Mikah ularoqa: Bu azablarnı Hudadin kəlgən «toloqak azablari»
 dəp bilgən bolsanglar, əmdi həqiqiy padixah wə muxawir
 (9-ayət) aranglardın tuqquxkerək, dəydu. Dərwəkə Məsih
 Əysa ular Rim imperiyəsi təripidin azab tartında tuquldı.
 ■ **4:12** Yər. 51:33

Mən ularning oqənimitini Pərəwərdigar oqa,
 Ularning mal-dunyalirini pütkül yər-zemin
 Igisigə beoqixlaymən. □ ■

5

*Azablık künlərdə Məsih tuşulidu wə Israıl ni
 կտկuzidu*

¹ Əmdi əzünglar қoxun-қoxun bolup yioqilinglar,
 i қoxun kizi;

Qunki birsi bizni muhasirigə aldi;
 Ular Israılning həkim-soraqısining məngzigə

□ 4:13 «Ornungdin turup hamanni təp, i Zion kizi,
 qunki Mən münggüzüngni temür, tuyaklıringni mis
 կիլմən; nuroqun əllərni sokup parə-parə kiliwetisən...»

— 11-13-ayəttiki ixlər Israıl Babildin կտկuzulup (10-ayət)
 Қanaanoqa қaytip kəlgəndin keyin yüz berixi kerək. Wəhij
 miladiyədin ilgiriki 3- wə -2-əsirdə «Makkabiyalar» dəwridə
 kismən əməlgə axurulqını bilən, toluk əməlgə axurulux ahirkı
 zamanlarda bolux kerək. ■ 4:13 Zək. 4:14; 6:5

ħasa bilən uridu; □

² (Sən, i Bəyt-Ləhəm-Əfratah, Yəhudadiki mingliqan xəhər-yezilar arisida intayın kiçik bolqan bolsangmu,

Səndin Mən üçün Israiloqa Həkim Boləsuqi qılıdu;

Uning ħuzurumdin qikixliri kədimdin,

Yəni əzəldin bar idi) □ ■

³ Xunga tolqak tutkan ayal tuqup boləsuqə,

□ **5:1 «Əmdi əzünglar köxun-köxun bolup yioqilinglar»**

— baxka birhil tərjimi: «Əmdi əz-əzünglarnı kesip tilənglər!» (demək, kəttik қаюму-həsrətni bildürүү üçün). «...

Köxun-köxun bolup yioqilinglar, i köxun kizi — «köxun kizi» degən sırlıq söz Yerusalem dikilərni kərsitudu; bexarət əməlgə axurulqanda Yerusalem dikilərning həmmisining əskər bolidioqanlığını bildürürüxi mumkin. **«Qünki birsi bizni muħasirigə aldi; ular Israilning həkim-sorakqisining məngzigə ħasa bilən uridu»** — bu «muħasirə» bəlkim ikki muħasirini kərsitixi mümkün: (1) Asuriyə imperiyəsinin Yerusalemoqa bolqan muħasiri; xu qaoqda birsi Həzəkiya padixaһning «məngzigə ħasa bilən uroqan»mikin? (2) ahirki zamandiki «nuroqun əllər»ning muħasiri (4:11-13ni körüng). Bu ikki təhlil toqra bolsa ayətning ikkinçi jümlisidiki «u»:

(1) Asuriyə padixaһını wa keyin: (2) ahirki zamandiki dəjjalı kərsitudu. □ **5:2 «Sən, i Bəyt-Ləhəm-Əfratah, Yəhudadiki mingliqan xəhər-yezilar arisida intayın kiçik bolqan bolsangmu, səndin mən üçün Israiloqa Həkim Boləsuqi qılıdu; uning ħuzurumdin qikip-kirixliri kədimdin, yəni əzəldin bar idi»** — demisəkmu, bu Məsih Əysani kərsitudu.

U: (1) «Bəyt-Ləhəm» degən kiçik yezida tuqulqan; (2) xuning bilən bir wakitta u Hudaning «Kalami» bolup, Huda xuning wasitisi arkılıq həmmə məwjudatlarnı yaratqanidi («Yuh.» 1:1-4), Məsih xuning yenidin «əzəldin tartip» Hudaning iradisini bəja kəltürüvkə qikip-kirip turoqanidi. ■ **5:2 Mat. 2:6; Yh. 7:42; Yar.3:8; 7:12; 14:18; 16:7; Mis.3:4; Yh. 13:3**

U ularni *düxmənlirigə* taxlap қoyidu;
 Xu qaođda Uning қerindaxliri bolqan қaldisi
 Israillarning yenoja қaytip kelidu.□

4 U bolsa Pərwərdigarning küqi bilən,
 Pərwərdigar Hudasining namining həywitidə
 padisini bekixkə ornidin turidu;
 Xundak kılıp ular məzmut turup қalidu;
 Qünki U xu qaođda yər yüzining kərilirigiqə
 uluol dəp bilinidu.

5 Wə bu adəm aram-hatırjəmlikimiz bolidu;
 Asuriyəlik zeminimizə bəsüp kirgəndə,
 Ordilirimizni dəssəp qəyligəndə,
 Biz uningoja қarxi yəttə həlk padıqisini,
 Səkkiz қabiliyətlik yetəkqini qıkırımız;■

6 Ular Asuriyə zeminini kiliq bilən,
 Nimrodning zeminini ətkəlliridə harabə қilidu;
 Wə Asuriyəlik zeminimizə bəsüp kirgəndə,
 Qegrimiz iqini qəyligəndə,

□ **5.3 «U ularni düxmənlirigə taxlap қoyidu»** — yaki
 «ularni taxlap қoyidu». **«xunga tolqak tutqan ayal tuqup
 bolquqə, U ularni (düxmənlirigə) taxlap қoyidu»** —
 demək, bexarət boyiqə «Məsih» tuqulmuşqə Huda Israelni yat
 əllərning həkümranlıKİ astıoja tapxuridu, ular baxka əllərning
 həkimiyiti astida turidu; xuningdək ular japa wə azab tar-
 tidu. **«Xu qaođda Uning (Məsihning) қerindaxliri bolqan
 қaldisi Israillarning yenoja қaytip kelidu»** — ayətkə
 қarioqanda Məsihning tuquluxi Hudaqə sadıq bolqan bir «қal-
 disi», yəni «uning қerindaxliri» Pələstin zeminoja қaytip kelixi
 bilən baoqlik; tarihtin bilimizki, Hudaning «қaldisi»ning «қaytip
 kelix»i Məsih tuquluxtin ilgiri idi (miladiyədin ilgiriki 520-yili).

■ **5:5** Yəx. 9:5

U adəm bizni uning қolidin қutқuzidu.□

7 Wə Yakupning қaldisi nuroqun həlkələr arisida Pərwərdigardin qüxkən xəbnəmdək bolidu, Qəp üstigə yaoqkan yamoqurlardək bolidu; Bular insan üçün keqikməydu,

Adəm balilirining *əjrinı* kütüp turmaydu.□

8 Yakupning қaldisi əllər arisida, Yəni nuroqun həlkələr arisida ormandiki haywanlar arisidiki xirdək bolidu, Koy padılıri arisidiki arslandək bolidu; Xir ətkəndə ularning arisidin, Həqkim қutқuzup alalmioqudək qaylep dəssəydu, Titma-tit kılıp yırtiwetidu.□

□ **5:6 «Ular Asuriyə zeminini kılıq bilən, Nimroding zeminini etkəlliridə harabə kılıdu»** — «Nimrod» bolsa Babil xəhərinin asasqısı idi. **«Asuriyəlik zemini zoja bəsüp kırğəndə, qegrimiz iqini qayligəndə, u adəm bizni uning қolidin қutқuzidu»** — ahirki zamanda Məsih Israilni (ular towa kılqandin keyin) barlıq düxmənliridin қutқuzidu. □ **5:7 «Wə Yakupning қaldisi urqun həlkələr arisida Pərwərdigardin qüxkən xəbnəmdək bolidu, qəp üstigə yaoqkan yamoqurlardək bolidu; bular insan üçün keqikməydu, adəm balilirining əjrinı kütüp turmaydu»** — bu ohxitxning asasiy mənisi: «adəmlərning hərkəndək ix-paaliyətləri xəbnəm wə yamoquroja həqkəndək təsir yatküzməydu; ular qüxiyi üçün adəmlərning hərikitini kütməydu. Xəbnəm wə yamoqur bəribir pəkət Hudanıng orunluxturuxi bilən qüxicidu»; kəlgüsidiə Huda Əz mehîr-xəpkjiti bilən Yakup jəmətini dunyadiki barlıq əllərni (ular həq ix-paaliyətlərni kilmayla) oyqitidiqan wə yengilaydiqan bir bərikət kılıdu. □ **5:8 «Xir ətkəndə ularning arisidin, həqkim қutқuzup alalmioqudək qaylep dəssəydu, titma-tit kılıp yırtiwetidu»** — «ular» muxu yerdə «ormandiki haywanlar» wə «köy padılıri»ni (demək, yat əllərni) kərsətsə kerək.

9 Kolumg kükəndiliring üstigə kətürülidü,
Barlıq düxmənliring üzüp taxlinidü.

10 Xu künidə xundak boliduki, — dəydu
Pərwərdigar,
Mən aranglardın barlıq atliringni üzüp
taxlaymən,

Jəng hərwiliringni һalak қılımən. □ ■

11 Zeminingdiki xəhərliringni yokitimən,
Barlıq istihkamliringni oqlitimən. □

12 Sehirlərni kolungdin üzüp taxlaymən;
Silərdə palqılar bolmaydu.

13 Mən oyma məbudliringni,
«But tūwrük»liringlarnı otturungdin üzüp
taxlaymən;
Sən eż kolungning yasiqiniqa ikkinçi bax ur-
maysən.

14 Arangdin «Axerah»liringni yuluwetimən,
Wə xəhərliringni һalak қılımən; □

□ **5:10 «Mən aranglardın barlıq atliringni üzüp taxlaymən, jəng hərwiliringni һalak қılımən»** — Hudanıng Musa pəyəqəmbərgə tapxuroqan pərmanlıri boyiqə, Israillar arisidiki atlar wə jəng hərwilirini kəpəytixkə bolmaydu. Hudanıng məksiti xübhisizki, Əz həlkinqing atlaroqa, hərwilaroqa əməs, bəlki Huda Əzigila tayinixidin ibarəttür («Kan.»17:16, «Zəb.»20:7, «Yəx.31:1»nimu körüng). ■ **5:10** Һox. 14:4

□ **5:11 «Zeminingdiki xəhərliringni yokitimən, barlıq istihkamliringni oqlitimən»** — Hudanıng bu ixta bolqan məksiti barlıq atlarnı wə jəng hərwilirini yokitix məksitigə ohxax boluxi kerək — Israilni pəkət Əzigila tayanduruxtur.

□ **5:14 «Arangdin «Axerah»liringni yuluwetimən»** — «Axerah»lar bəlkim butpərəslikkə beoqxılanqan dərəhliklər idi. Dərəhlər but xəkligə oyulqan yaki nəqixləngən boluxi mümkün idi. **«wə xəhərliringni һalak қılımən»** — «xəhərliring»ning baxka bir tərjimisi: «kanlık kurbangahlıring».

15 Wə *Manga* қulak salmiqan əllərning üstigə aqqik wə dəroqəzəp bilən intikamni yürgüzimən.

6

Bexarətlər 3-ķatar ••• Hudaning dəwasi

1 Pərwərdigarning nemə dəwatkinini hazırlanglar: —

«Ornungdin tur, taoqlar aldida dəwayingni bayan kıl,

Egizliklərgə awazingni anglatkin». □

2 «I taoqlar,

Wə silər, yər-zeminning əzgərməs ulliri,

Pərwərdigarning dəwasini anglanglar;

Qunki Pərwərdigarning Θz həlkı bilən bir dəwasi bar,

U Israil bilən munazilixip əyibini kərsətməkqi; ■

3 I həlkim, Mən sanga zadi nemə kıldım?

Seni nemə ixtaizar kiliptimən?

Mening hatalığım toqrułuk guwahlıq berixkin!

4 Qunki Mən seni Misir zeminidin elip qıqardım,

Seni կulluk makanidin hərlükke kütkuzdum;

Aldingda yetəkləxkə Musa, Hərun wə

Məryəmlərni əwəttim. ■

□ 6:1 «Ornungdin tur, taoqlar aldida dəwayingni bayan kıl, egizliklərgə awazingni anglatkin» — bu səzlər Mikahning əzигə (Israillar anglisun dəp) eytilənən. Kədimki taoqlar wə dəng-egizliklər muxu dəwada Hudaning wədiliridə turoqanlıqıqa guwahlıq beridu («Qan.» 4:26, «Yəx.» 1:2ni kərüng). ■ 6:2 Hox. 4:1 ■ 6:4 Mis. 12:51; 14:30; 20:2

5 I həlkim, Pərwərdigarning həkкaniyliklirini bilip yetixinglar üçün,
Moab padixaһı Balakning қandak niyitining barlıkını,
Beorning oоlı Balaamning uningoqa қandak jawab bərgənlikini,
Xittimdin Gilgalıqə nemə ixlar bolqanlığını hazırlıq esinglaroqa kəltürünglar. □ ■

6 — Mən əmdi nemini kətürüp Pərwərdigar aldioqa kelimən?
Neməm bilən Həmmidin Aliy Bolquqi Hudanıng aldida egilimən?
Uning aldioqa kəydürmə қurbanlıklarnı,
Bir yillik mozaylarnı elip keləmdim?
7 Pərwərdigar mingliqən қoqkarlardın,
Tümənligən zəytun meyi dəryaliridin huzur alamdu?
Itaətsizlikim üçün tunji balamnı,
Tenimning puxtını jenimning gunahıqə atamdimən!? □

□ **6:5 «I həlkim... Moab padixaһı Balakning қandak niyitining barlıkını, Beorning oоlı Balaamning uningoqa қandak jawab bərgənlikini, Xittimdin Gilgalıqə nemə ixlar bolqanlığını hazırlıq esinglaroqa kəltürünglar»** — Huda Xittimdə Israillarning butpərəslikini jazalıqan, andin ularnı kəqürüm kılıqan; U Gilgalda məjizə yaritip, ularnı İordan dəryasidin etkezgən. Əmdi hazırlıq ohxax ixlar bolmamdu — ular halisila, butpərəsliktin towa қılıp, Hudanıng niyatını kərüdiqən bolidu. Tilqə elinəqən wəkələr «Qəl.» 24-, 25-bab, wə «Yəxua» 1-5-bablarda hatirləngən. ■ **6:5 Qəl. 22:5; 23:7; 25; Yə. 5** □ **6:7 «Tenimning puxtını jenimning gunahıqə atamdimən!?»** — ibranıylı tilida «tenimning mewisini jenimning gunahıqə atamdimən!?».

8 I insan, U sanga nemə ixning yahxi ikənlikini kərsətti,
 Bərhək, Pərwərdigar səndin nemə tələp kılqanlığını kərsətti —
 Adalətni yürgüzüx,
 Mehribanlığını səyüx,
 Sening Hudaying bilən billə kəmtərlik bilən mengixtin baxqa yənə nemə ixing bolsun?■

Dəwaning dawami, həküm qıkırıx

9 Pərwərdigarning awazi xəhərgə hitab kılıp qakırıdu;
 (Pəm-danalıq bolsa namingoşa hərmət bilən қaraydu!)
 Əmdi həküm palığını wə uni Bekitkinini anganglar: —□
10 Rəzil adəmning əyidə rəzilliktin aloqan bayılıqlar yənə barmidu?
 Kəm əlqəydiqan yirginqlik əlqəm yənə barmidu?□
11 Biadil taraza bilən,

■ **6:8** Kan. 10:12 □ **6:9 «Əmdi həküm palığını wə uni bekitkinini anganglar!»** — baxqa birhil tərjimisi: «Əmdi i kəbilə wə xəhər jamaiti, anganglar!». □ **6:10 «Rəzil adəmning əyidə rəzilliktin aloqan bayılıqlar yənə barmidu?** Kəm əlqəydiqan yirginqlik əlqəm yənə barmidu?...» — 10-15-ayətlərdə hatiriləngən Israilning kilmixliri yüksərik 8-ayəttiki sözning əksi bolidu (adalətni yürgüzüx, mehribanlığını səyüx, kəmtərlərqə Huda bilən billə mengix). Muxu ayəttiki «əlqəm» ibraniy tilida «əfah» bolidu.

Bir halta sahta taraza taxliri bilən pak bolalamdim? ■

12 Qünki xəhərning bayliri zorawanlıq bilən tolqan,

Uning ahalisi yalqan gəp kılıdu,

Ularning aqzidiki tili aldamqidur. ■

13 Xunga Mən seni urup kesəl ķilimən,

Gunahlıring tüpəylidin seni harabə ķilimən.

14 Yəysən, biraq toyunmaysən,

Otturangda aq-boxluk қalidu,

Sən mülküngni elip yətkiməkqi bolisən,

Biraq sakliyalmaysən;

Saklap қalduroqining bolsimu, uni ķiliqka tapxurimən. ■

15 Teriysən, biraq həsul almaysən;

Zəytunlarnı qəyləysən, biraq əzüngni meyini sürtüp məsih ķilalmaysən,

Yengi xarabni qəyləp qıkırısən,

Biraq xarab iqəlməysən. ■

16 Qünki «Omrining bəlgilimiliri»ni,

«Aħabning jemətidikilər ķılqanlıri»ni tutisən;

Sən ularning nəsihətliridə mangisən,

□ **6:11 «Biadil taraza bilən, bir halta sahta taraza taxliri bilən pak bolalamdim?»** — baxka birhil tərjimisi: «Biadil tarazini, bir halta sahta taraza taxlirini tutup turqan adəmlərni pak hesabliyalamdim?». ■ **6:11** Hox. 12:8 ■ **6:12** Yər. 9:7

□ **6:14 «Yəysən, biraq toyunmaysən, otturangda aq-boxluk қalidu»** — bəzi alimlar bu ibarə tolqak kesili «dizenteriyə»ni kərsitudu, dəp կաraydu. «**Sən mülküngni elip yətkiməkqi bolisən, biraq sakliyalmaysən; saklap қalduroqining bolsimu, uni ķiliqka tapxurimən**» — baxka birhil tərjimisi: «sən tolqakka kelisən, biraq balini tuqmaysən; tuqsangmu, balangni ķiliqka tapxurimən». ■ **6:14** Hox. 4:10 ■ **6:15** Kan. 28:38; Hag. 1:6

Xuning bilən Mən seni harabə,
 Səndə turuwatqanlarning həmmisi iskirtix
 obyekti kılımən;
 Sən həlkimdiki xərməndiqilikni kətürisən. □ ■

7

Pəyərəmbərninq azablinixliri

¹ Mening һalimoqa way! Qünki mən huddi
 yazdiki mewilər yioqilip,
 Üzüm һosulidin keyinki wasangdin keyin aq
 қaloqan birsigə ohxaymən,
 Yegüdək sapak yoktur;
 Jenim təxna bolоqan tunji ənjür yoktur!
² Ihlasmən kixi zemindin yokap kətti,
 Adəmlər arisida durus birsimu yoktur;
 Ularning həmmisi կan təküxkə paylimakta,
 Hərbiri өз կerindixini tor bilən owlaydu. ■
³ Rəzillikni puhta kılıx üçün,
 Ikki կoli uningoqa təyyarlanqan;
 Əmir «inam»ni soraydu,
 Sorakqimu xundak;

□ **6:16** «Qünki «Omrining bəlgilimiliri»ni, «Ahəbning jəmətidikilər kılıqanlırı»ni tutisən» — Omri Israilning intayın rəzil padixahı bolup, nuroqunlioqan butlarnı yasap, Israilni bularoqa qoqunuxka buyruqan. Ahəb uningdin tehimu rəzillikkə etüp, butpərəslikkə pahixiwazlıq, «insan կurbanlığı», puçralarnı bulang-talang kılıx wə katillikni կoxkanidi. («1Pad.» 16-22-bablarnı körüng). **«Səndə turuwatqanlarning həmmisi iskirtix obyekti kılımən»** — muxu yerdə «iskirtix» mazaq kılıxni bildüridu. ■ **6:16** 1Pad. 16:25, 26, 30-34 ■ **7:2** Zəb. 12:1-2; Hox. 4:1

Mətiwər janab bolsa əz jenining nəpsini axkara eytip beridu;

Ular jəm bolup rəzillilikni toküxmakta. □ ■

4 Ularning əng esili huddi jioqandək,
Əng durusi bolsa, xohilik tosuktin bəttərdur.
Əmdi kezətqiliring *korkup* kütkən kün,
Yəni *Huda* sanga yekinlap jazalaydioqan künü yetip kəldi;

Ularning alakzadə bolup ketidiqan wakti hazır kəldi. □

5 Ülpitinggə ixənmə,
Jan dostonqoşa tayanma;
Aoqzingning ixikini ķuqıkingda yatkuqidin yepip yür.

6 Qünki oöqul atisioqa bihərmətlik ķılıdu,
Kız anisioqa,
Kelin ķeyn anisioqa ķarxi ķozqılıdu;
Kixining düxmənliri əz əyidiki adəmliridin ibarət bolidu. ■

7 Birak mən bolsam, Pərwərdigarоqa ķarap ümid baqlaymən;

Nijatimni bərgüqi Hudani kütimən;
Mening Hudayim manga ķulaq salidu.

Ahirki zaman tooruluk ümid — Hudanıng

□ **7:3 «Mətiwər janab bolsa əz jenining nəpsini axkara eytip beridu»** — «metiwər jabab» bəlkim padixaħni wasitilik korsitudu. ■ 7:3 Mik. 2:1; 3:11 □ **7:4 «Ularning əng esili huddi jioqandək, əng durusi bolsa, xohilik tosuktin bəttərdur»** — «əng esili» adalətni burmilimaydu, pəkət uningoşa tosalıq bolidu! **«Huda sanga yekinlap jazalaydioqan künü...»** — ibraniy tilida «sening yoklinidioqan kününg» deyildi. ■ **7:6 Əz. 22:7; Mat. 10:21, 35, 36; Luğa 12:53**

«kaldisi» söz kildiu

8 Manga қарап hux bolup kətmə, i düxminim;
Gərqə mən yıkılıp kətsəmmu, yənə կopimən;
Karangoçuluğta oltursam, Pərwərdigar manga
yorukluk bolidu.□

9 Mən Pərwərdigarning oqəzipigə qidap turimən

Qünki mən Uning aldida gunah sadir kildim —
U mening dəwayimni sorap, mən üçün həküm
qıkırıp yürgüzgüzə kütimən;
U meni yoruklukça qıkırıdu;

Mən Uning həkkaniyilikini kərimən.■

10 Wə mening düxminim buni kəridu,
Xuning bilən manga: «Pərwərdigar Hudaying
keni» degən ayalni xərməndilik basidu;
Mening kəzüm uning *məəqlubiyitini* kəridu;
U koqidiki patkaqtək dəssəp qəylinidu.■

Hudaning jawabi

11 — Sening tam-sepilliring қurulidioqan künidə,
Xu künidə sanga bekitilgən pasiling yıraklıraqa
yətkilidu.

12 Xu künidə ular yeningoqa kelidu;
— Asuriyədin, Misir xəhərliridin,

□ **7:8 «Manga қарап hux bolup kətmə, i düxminim;...»** —
muxu yərdiki «düxminim» həm 10-ayəttiki «u» degənlər «ayalqə
rod»ta kəlgən bolоaqqa, bexarət Yerusalemning Asuriyəgə gəp
ķiloqanlıqını, yaki bolmisa ahirkı zamandiki düxmini Babiloşa
gəp kəlidioqanlıqını kərsətsə kerək. ■ **7:9** Zəb. 9:5-7; Zəb.
43:1-2; Yər. 50:34 ■ **7:10** Zəb. 79:10; 115:2; Yo. 2:17

Misirdin *Əfrat* dəryasi olıqə, dengizdin den-giz olıqə wə taqlıdin taqlıqə ular yeningoşa keliidu.

¹³ Birak yər yüzü bolsa əzinin üstdə turuwatkanlar tüpəylidin,
Yəni ularning kilmixlirining mewisi tüpəylidin harabə bolidu. ■

Hudaning «kaldisi»ning duasi

¹⁴ — Əz həlkıngni, yəni ormanda, Karməl ot-turisida yaloquz turuwatkan Əz mirasing bolqan padini,
Tayak-ħasang bilən ozuklandıroqaysən;
Kədimki künlərdikidək,
Ular Baxan həm Gilead qimənzarlırida kaytidin ozuklansun! □ ■

Hudaning jawabi

¹⁵ — Sən Misir zeminidin qıkqan künlərdə bolqandək,
Mən ularoşa karamət ixlarnı kərsitip berimən. ■
¹⁶ Əllər buni kərüp barlıq həywısidin hijil bolidu;
Kolini aqzi üstigə yapidu,
Kulaklıri gas bolidu;
¹⁷ Ular yilandək topa-qangni yalaydu;
Yər yüzidiki əmiligüqilərdək əz təxükliridin titrigən peti qıkıdu;

■ **7:13** Yər. 21:14 □ **7:14** «... ormanda, Karməl ot-turisida yaloquz turuwatkan əz mirasing bolqan pada...» — «Karməl» bolsa Israilning əng barəksan, əng esil ormanlıq rayoni. ■ **7:14** Mik. 5:3 ■ **7:15** Yo. 2:26

Ular қоркуп Pərwərdigar Hudayimizning
yeniçä kelidu,
Wə sening tüpəylingdinmu қорқиду. ■

18 Kəbihlikni kəqüradioğan,
Əz mirasi bolqanlarning qaldisining
itaatsizlikidin etidişan Təngridursən,
U aqqikini mənggüğə saklawərməydu,
Qünki U mehir-muhabbatni huxallıq dəp bilidu.
Kim sanga təngdax ilahədur? □ ■

19 — U yənə bizgə karap iqini aqritidu;
Kəbihliklirimizni U dəssəp qəyləydu;
Sən ularning barlıq gunahlırını dengiz təgliriğə
taxlaysən.

20 — Sən ədimki künlərdin beri atabowilirimizə qəsəm kılqan həkikət-sadakətni
Yaşupka,
Əzgərməs muhabbatni İbrahimə qəsəm kərsitisən.

■ **7:17** Zəb. 72:9; Yəx. 49:32 □ **7:18 «Kim Sanga təngdax ilahədur?»** — «Mikah» degən isim, ibraniy tilida «kim Hudaqa təngdax?» degən mənidə. ■ **7:18** Mis. 34:6, 7; Zəb. 103:9

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5